



Dünya şöhrəti alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin fevral ayında anadan olmasının 100 illiyi tamam olur. Fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklər yol açmış görkəmli şəxsiyyətin yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamda Lütfi Zadənin dünya məqyasında əsərlərinin ən çox istinad olunan alımlardan olduğu qeyd edilib:

"Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında derin in qoymuş və yeni yanaşma üssüni meydana getirmişdir. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmış, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formallaşdırılmasında mühüm rol oynamışdır". Lütfi Zadənin yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarılmışdır. Birinci Dünya müharibəsi illərində Ərdəbiləndə Bakıya köçüb və burada ticarətə məşğul olmuş qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli miqdarda kibrıt alaraq onu Bakıya getirib və satışını təşkil etməklə özüne yaxşı güzərən düzəldib. İşgəzar fealiyyəti ilə yanaşı, Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan heftelik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək hayat yoldaşı Fanya ilə tanış olub və valideynlərin razılığı ilə onunla ailə qurub.

BAKİDAN İRANA

Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində Rəhim Əlesgərzadə və yehudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın ailəsində dünyaya gəlib. Lütfi Zadənin atası Rəhim Əlesgərzadə İranın Ərdəbil şəhərində ziyali ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbiləndə Bakıya köçüb və burada təcavüzə məşğul olmuş qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli miqdarda kibrıt alaraq onu Bakıya getirib və satışını təşkil etməklə özüne yaxşı güzərən düzəldib. İşgəzar fealiyyəti ilə yanaşı, Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan heftelik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək hayat yoldaşı Fanya ilə tanış olub və valideynlərin razılığı ilə onunla ailə qurub.

Lütfi Zadə Bakıdakı 16 sayılı məktəbdə oxuyub. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar seçim qarşısında qalıqlar: ya sovet Azərbaycanında qəlib bu ölkənin vətəndaşlığını qəbul etmeli, ya da ölkəni tərk edib getməli idilər. Lütfi Zadənin valideynləri İran'a geri qayıtmak qərarına gelir. Bir çoxları, xüsusilə de yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formallaşmasına böyük rol oynadığını qeyd edirlər. Belə ki, o illərdə SSRİ-de kibernetika, informatika, genetika kimi elmlərə qarşı menfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.

Beləcə, o, 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt ruslili məktəbin üçüncü sınıfını bitirmişdi. Tehrana köcdündən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o, ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat elde edib. Orada elmin inkişafı üçün yaradılmış şərait onda hələ məktəb illərində Amerikanı maraq oydub. Orta təhsilini tamaşaçıdan sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub.

Dünyanı bütün çalarları ilə qavrayan azərbaycanlı dahi

Onun təklifi etdiyi məntiqdə tolerantlıq daha çoxdur


AMERİKA HƏYATI

Lütfi Zadənin Amerika həyatı ilə real tərişığı 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o, Amerikaya gələrək təhsilini Massachusetts Texnologiya Institutunda davam etdirir. 1947-ci ildə valideynlərini də öz yanına getirən alim, artıq bu vaxt Kolumbiya Universitetində çalışır. O, 1948-ci ildə bu universitede elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Zadə Columbia Universitetində 10 il dərs deyib.


Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gelir. Burada ilk vaxtlar bir qədər çətinliklə çəken alim, sonralar şəraita uyğunlaşır və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq çalışır.

YAPONİYANIN MARAÇI

Bu gün dünya elmine Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda bu nəzəriyyələr elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona şöhrət qazandıran, dünya elmində inqilab hesab olunan "Qeyri-



də məntiqi" ise dünyani bütün çalarları ilə qavramağa imkan verir. Çünkü "Aristotel məntiqi" ikili (binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kesilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəə ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəənin doğruluq dərəcəsi doğru ve ya yalan arasında (və ya sıfırda bir arasında) kesilməz qiymətlər alır. "Zadə məntiqi"nde real həyatı daha dürüst inikas etmək qabiliyyəti



səlis məntiq nəzəriyyəsi"sidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmde qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gəden proseslərin qeyri-müəyyənliliyi daha adekvat nəzərə almağa imkan yaradır. Lütfi Zadənin elmdə Z-çevirme kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətə fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir.

Alim onu məşhurlaşdırın qeyri-səlis məntiq nəzəriyyəsini 1973-cü ildə irəli sürür. Akademik dairələrde professor Lütfi Zadənin işi mübahiseli sayılır və hətta rişəndə də qarşılanır. "Bu, qismən onun işinin başqa riyazi sahələri sorğu-sualı çəkməsi və yeni nəzəriyyənin terminologiyası ilə bağlı id" - "The New York Times" qəzetiində merhumu həsr olmuş məqalədə deyilir.

Məqalədə Lütfi Zadənin araşdırılmalarının təsirindən də bəhs olunur. Belə ki, "Google Scholar" saytına əsasən, Zadənin 1965-ci ildə nəşr etdiyi "qeyri-səlis çoxluq" nəzəriyyəsi 90 mindən artıq elmi əsərde iqtibas olunub və bu riyazi konsepsiyası elektron cihazlardan tətbiq olunub, hava proqnozunadək, müxtəlif sahələrdə istifadə olunub.

ABŞ-in Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmek olar: "Aristotel məntiqi" ilə mühakimə yürüdən beyin dünyani yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə

var, bu məntiqdə tolerantlıq daha çoxdur.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə İslənib hazırlanır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, öten esrin 80-ci illərində yapon alımlarının diqqətini cəlb edir və yaponlar bu unikal nəzəriyyədən yaranan qərarına gəlirlər. Getdikcə həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələyir.

Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündən ölkəyə milyardlar qazandırır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiya geniñ nüfuz edir. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və video kameralar, paltaryuan masınlar, vakum kimyevi təmizləyicilər istehsalında, avtomobilərin, qatarların, sənaye proseslərinin idarə olunmasına geniş istifadə edirlər. Lütfi Zadə 1980-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə, Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat sayılan "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Hazırda bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak"

və s. şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, lingvistika, siyasetdə, felsefədə, sosiologiyada, dini məsələlərdə, münəqşə problemlərində də istifadə edilir.

"Bu nəzəriyyə və reallıq arasında bir körpü id" - deyə son illər ərzində Lütfi Zadə ilə yan-yana işləyən Almaniyanın Jena Universitetinin professoru Rudolf Seising qeyd edib.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə, Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklifi edib: "Təessüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" və "Soft kompyutinq".

2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsdiyi mükafatların təqdimat mərasimi keçirilib. Fond tərəfindən informasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görüllər.

2016-ci ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alımları tərəfindən ilk dəfə olaraq sünə intellektə malik robot hazırlanıb. "Alter" adlı robot Tokiodaki Beynəlxalq Elm Muzeyində sərgilənib.

Macaristanda Obuda Universitetinin nəzərdənə Antal Beyçi adına İntellektual Robotiks Mərkəzi ilə əməkdaşlığına görə, Lütfi Zadənin fotosu bu mərkəzin divarında yerləşdirilib.

2019-cu ildə ADA Universitetində Lütfi Zadə adına təqəbüd təsis edilib.

"MƏNİ BAKIDA DƏFN EDİN..."

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-in Kaliforniya ştatında vefat edib. 96 yaşlı alim hələ sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdi. Bir sıra sebəblərdən alimin nəşinin doğma vəteninə getirilməsi yubanmışdır. Nəhayət, 28 sentyabrda cənəzə San-Fransiskodan Bakıya yola salınır. 29 sentyabrda alımlı AMEA-da vida mərasimi keçirilir. Mərasimdə Prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm



və mədəniyyət xadimləri alime son borclarını verdilər. Dünya şöhrəti alim I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərə rəsəd olunur. Belə ki, tətbiq etdiyi məntiqdə tolerantlıq daha çoxdur.

Tərəne Mehərrəmova